



Şübhəli Əməliyyatların Monitorinqi Sistemi
istifadəçi təlimatı

İstifadəçilər: Əsas məsul şəxs
Məsul şəxs

Bakı 2024

Mündəricat

Anlayışlar.....	3
Layihə haqqında	3
Qeydiyyat prosesi. Məsul şəxslərin idarə olunması.....	3
Daxil olma prosesi	7
İstifadəçi kabinetini	8

Anlayışlar

ŞƏMS	Şübhəli əməliyyatların monitoring sistemi
İstifadəçi	Məsul şəxs Əsas məsul şəxs
ÖDŞ	Öhdəlik daşıyan şəxs
MMX	Maliyyə Monitoring Xidməti


Layihə haqqında

ŞƏMS-in əsas istifadə istiqamətləri: qanunvericiliyin tələblərinə uyğun olaraq hesabat verməli olan şəxslərin qeydiyyatı, qeydiyyatdan keçmiş şəxslərin kabinetə daxil olması, məlumatların/hesabatların hazırlanması, hesabatların MMX-yə təhlükəsiz qaydada göndərilməsi və statistik hesabatların əldə edilməsini təmin etməkdir.

İstifadəçi təlimatı hər bir funksiya üzrə həm yazılı məlumat, həm də ekran görüntüləri əsasında hazırlanmışdır.

Qeydiyyat prosesi. Məsul şəxslərin idarə olunması.

Sistemdə Öhdəlik daşıyan şəxsin və istifadəçi(lər)in qeydiyyatı üçün səlahiyyətli şəxs ASAN imzadan istifadə etməlidir. Qeydiyyat prosesini icra etmək üçün səlahiyyətli şəxs <https://sams.fiu.az/> linkini veb brauzerdə açır/yükləyir. Açılan interfeysdən Qeydiyyat / Məsul şəxsin idarə olunmasını seçir.



Yeni açılan interfeysdən “Asan imza” ilə davam etmək üçün məlumatları daxil edir.

Prefiks məlumatlarını seçir;

Telefon nömrəsini daxil edir;

İstifadəçi ID məlumatlarını daxil edir.

“Sorgula” düyməsini klikləməklə prosese davam edir.

ASAN İmza ilə qeydiyyat



Prefi... ▾

Mobil nömrə

İstifadəçi ID-si

Sorğula

Telefona göndərilmiş yoxlama kodunun eyniliyini yoxlayır və PIN 1 məlumatlarını daxil edərək gələn sorğunu telefonda təsdiq edir. Bundan sonra yeni interfeys açılacaqdır.

Təsdiq kodu

01:35

Yoxlama kodu: 7510

Asan İmzaya bağlı bir və ya bir neçə ÖDŞ ola bilər. Səlahiyyətli şəxs qeydiyyatdan keçirəcəyi şəxsi seçir. Bu zaman şəxsin VÖEN-nin avtomatik gəldiyini görür. ÖDŞ fəaliyyət növünü seçir. Fəaliyyət növü seçildikdə Nəzarət orqanı və fəaliyyət növünün qrupu avtomatik olaraq formalaşır. “Növbəti” düyməsinə kliklədikdə məsul şəxslərin idarə olunması interfeysi açılacaqdır.

✓ ASAN İmza ilə qeydiyyat

2 Öhdəlik Daşıyan Şəxs

3 Məsul şəxs əlavə et

Öhdəlik Daşıyan Şəxs

Nəzarət orqanı

* Öhdəlik Daşıyan Şəxs

* VÖEN

* Fəaliyyət növü

kredit təşkilatları ▾

* Fəaliyyət növünün qrupu

maliyyə institutları

Növbəti

Məsul şəxsin əlavə edilməsi üçün açılan interfeysdə “Əlavə et” düyməsinə klikləyir.

ASAN İmza ilə qeydiyyat Öhdəlik Daşıyan Şəxs 3 Məsul şəxs əlavə et

Məsul şəxs əlavə et

Təşkilat
 "S" * MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN
 10: 01

* Əsas Məsul Şəxs:

Fəaliyyət növü
 kredit təşkilatları

Fəaliyyət növünün qrupu
 maliyyə institutları

[Əlavə et](#)

🔍	Tam adı	Seriya və nömrəsi	Təyin olunduğu tarix	Status

Bu interfeysdən əlavə ediləcək istifadəçinin şəxsiyyətini təsdiq edən sənədin növü seçilir, müvafiq olaraq sənədin seriya nömrəsi və ya FİN kodu daxil edilərək sorğulama edilir. Məlumatları daxil edilən məsul şəxsin iş yeri ilə ÖDŞ eynilik təşkil etməlidir, əks halda qeydiyyat prosesini tamamlamaq mümkün olmayacaqdır.

Məsul şəxs əlavə et

* Sənəd növü * Sənədin seriyası və nömrəsi

Yeni nəsil ş.v.

[Sorgula](#)

Əlavə olunan istifadəçinin e-poçt, telefon nömrəsi və şəxslə əlaqəli sənəd əlavə edilərək qeydiyyat tamamlanır. İstifadəçi(lər)nin qeydiyyatı zamanı mütləq bir nəfər əsas məsul şəxs

kimi qeydiyyatata alınmalıdır. Əsas məsul şəxs seçildikdən sonra qeydiyyat prosesini yekunlaşdırmaq üçün “Yadda saxla” düyməsinə klikləmək lazımdır.

Məsul şəxs əlavə et

* Sənəd növü

Yeni nəsil ş.v

* Sənədin seriyası və nömrəsi

A/

Sil

Tam adı

Təvəllüd

FİN

İş yeri

" " MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

Vəzifəsi

İşə Başlama Tarixi

* E-poçt

* Mobil nömrə

İş nömrəsi


Sənəd əlavə et

Sənəd əlavə et


Ləğv etOK

Daxil olma prosesi

İstifadəçi sistemə daxil olmaq üçün verilmiş <https://sams.fiu.az/> linkini brauzerdə açır/yükləyir. Açılan interfeysdən “Daxil ol” seçir. Sistem istifadəçini “Digital login” səhifəsinə yönləndirəcəkdir. Burada daxil olunan sistemin Şübhəli Əməliyyatların Monitorinqi Sistemi olduğunu görür.




“Digital Login” sistemi elektron xidmətlərdən istifadə etmək üçün yaradılmış vahid giriş sistemidir. Sistemə giriş üçün 5 üsul mövcuddur. İstifadəçi hesabına “Sima Rəqəmsal İmza”, “Asan İmza”, “Sima Token (Elektron İmza)”, “İdentifikasiya nömrəsi”, “BSXM Elektron İmza” ilə giriş edə bilər. Bunun üçün müvafiq xananın üzərinə klikləməklə açılan interfeysdə istifadəçi məlumatları daxil edilməlidir.



İstifadəçi kabinetİ

Giriş etdikdən sonra açılan interfeys aşağıdakı kimidir.



Kabinet başlıq, menu, əsas hissədən ibarət olacaqdır.

Başlıq hissədə yerləşən kabinetim/hesabım bölməsindən istifadə edərək istifadəçi şəxsi və öhdəlik daşıyan şəxs barədə məlumatları görə, kabinetdən çıxış etmək üçün istifadə edə bilər.